

Bakıda dəhşətli faciə...

Təmizlik şirkətinin işçisi 19-cu mərtəbədə düşüb öldü



Bakıda təmizlik işçisi faciəvi şəkildə ölüb. Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 ünvanında yerləşən 24 mərtəbəli binada baş verib.

Həmin binanın 19-cu mərtəbəsində şüşələri təmizləyən təmizlik.az şirkətinin əməkdaşı 27 yaşlı Səid Hüseynli ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Silahlı toqquşmalar dayanıb

Rusiya MN: Ermənistan-Azərbaycan sərhədində vəziyyət normallaşmış



Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya MN-dən bildirilib ki, müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlarından sonra Killisli dağları rayonunda gedən silahlı toqquşmalar dayanıb, vəziyyət normallaşmış.



Təcil yardım xidmətinin yenilənməsi ilə bağlı iş gedir

"Təcil yardım xidməti ilə bağlı iş gedir". Bunu apa-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev Təcili tibbi yardım xidmətinin təşkili ilə bağlı yeniliklərin nəzərdə tutulub-tutulmaması ilə bağlı sualı cavablandırarkən deyib.

T. Musayev bildirib ki, bu xidmət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdindədir: "Amma COVID-19 pandemiyası ilə bağlı Səhiyyə Nazirliyi təcil yardım xidmətinə tam dəstək verir. Maddi-texniki baza yenilənir, tibbi personala təlimlər keçirilir".

№ 209 (5491), 2021-ci il

Qiyməti 40 qəpik

ŞƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

17 noyabr 2021-ci il (çərşənbə)



"Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"

Azərbaycan Prezidenti Şarıl Mişellə sərhəddəki vəziyyəti müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarıl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət əsnasında Prezident Şarıl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarıl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Zakir Həsənovla Akar telefonla danışblar

Rusiyanın müdafiə naziri də Zakir Həsənova zəng edib



Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

(davamı səh.2)

Ermənistan ordusunun planları iflasa uğradı

Qəti tədbirlər nəticəsində erməni hərbiçiləri tərkilən edilərək saxlanılıb, xeyli sayda hərbi texnika ələ keçirilib



Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin hərbi birlişmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı mi-

naatan və artilleriya qurğularından atəş açıblar: "Ermənistanın hərbi birlişmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sında qəfil hərbi əməliyyata başlayıb. Barsarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüv-

və, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum ediblər". Ermənilər ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatardan intensiv atəşə tutaraq döyüş postlarımızı atəşlə zərər vurublar. Nəticədə iki hərbiçimiz yaralanıb.

(səh.2)

Vəziyyət nəzarət altındadır
Azərbaycanda karantin qaydaları sərtləşdirilməyəcək

"Hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir sərtləşdirilmiş karantin qaydalarının tətbiqi nəzərdə tutulmur".

Bunu səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, vəziyyət nəzarət altındadır: "Hazırda heç bir əlavə tədbirlər düşülmür".

MEDIA jurnalistlərinə müraciət edib

Mediannın İnkişafı Agentliyi media nümayəndələrinə müraciət edib. Agentlikdən "Şərq"ə daxil olan müraciətdə deyilir:

"Ermənistan silahlı qüvvələri bölmələrinin tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istinad etməyiniz, qeyri-rəsmi mənbələrə müraciət etməyiniz xahiş olunur".



Parlamentdə 2022-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin dünən keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsi müzakirə edilib.

İclasın gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirələrə sonrakı birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

Valideynlər haqlıdır, məktəblərə istilik verilməyib



Pandemiya qoynunda yaşayan uşaqlar titrəyir

Sosial şəbəkə istifadəçiləri dünən səhər tezdən təbii qaz axtarışına çıxmışdı. Sosial şəbəkə istifadəçilərinin hərsininin bir vətəndaş, ailə başçısı, valideyn, tələbə... olduğunu diqqətə alsaq, demək, bütün ölkə boyu təbii qaz problemi yaşanmış. "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səferova sosial şəbəkədə belə bir paylaşım etmişdi...

(səh.4)



Ermənistan sərhədlərinin delimitasiyasında maraqlı deyil
XİN: "Qarşı tərəf məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir"

Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramıllarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirlər keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir.

"Bütün bunlar onu göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycan ilə sərhədlərin delimitasiyasında maraqlı deyil. Vurğulayırıq ki, bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - deyir, XİNdən bildirilib.



"Səlib yürüşünü yığırdın, ayıbdır"

Vüqar Tofiqlı: "Bələdiyyələrin normal işləməsinə əngəl yaradılır"

(səh.5)



Baş bankir etiraf etdi

Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə artıb

(səh.3)

Ermənistan ordusunun planları iflasa uğradı

Qəti tədbirlər nəticəsində erməni hərbiçiləri tərkisilah edilərək saxlanılıb, xeyli sayda hərbi texnika ələ keçirilib



"Düşmənin təxribatlar törətməkdə məqsədi üçtərəfli razılaşmanı pozmaq, sülh müqaviləsinin imzalanmasına mane olmaqdır"

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıblar. "Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətdəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sında qəfil hərbi əməliyyata başlayıb. Basarkəçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum ediblər". Ermənilər ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşə zərər vurublar. Nəticədə iki hərbiçimiz yaralanıb, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər

və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə düşmənin hərəkəti məhdudlaşdırılıb, qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbiçiləri tərkisilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Bununla da genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin planları tam iflasa uğrayıb. Xatırladaq ki, Ermənistan tərəfi son 4 gündə 4 təxribata əl atıb. Ekspertlərin fikrincə, Ermənistanın məqsədi strateji yüksəklikləri tutub, danışıqlarda mövqeyini gücləndirməkdir. Lakin dövlət sərhədində Azərbaycan mövqələrinə hücum cəhdi birbaşa hərbi təcavüzdür. Ona görə də yaxşı olar ki, erməni hərbiçilər tərkisilah edilmək əvəzinə, yerindəcə məhv edilsin.

Təxribatlarla bağlı "Şərq"ə danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, məqsəd tərəflər arasında birbaşa danışıqların baş tutmasına, sülh anlaşmasının imzalanmasına, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normalaşmasına, üçtərəfli bəyanatın yerdə qalan bəndlərinin icrasına mane olmaqdır: "Təxribatların törədilməsində başlıca məqsəd budur. Burada

esas faktor Rusiyadır. Eyni zamanda Fransa və İrani də unutmaq olmaz. Məsələ ondadır ki, üçtərəfli sazişin icrası, ölkələrarası münasibətlərin normalaşması və regionda sabitliyin formalaşması fonunda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanda qalmasına ehtiyac qalmır. Eyni zamanda təxribatların meydana gəlməsində Ermənistan daxilində, xüsusən hakimiyyət strukturlarında və silahlı qüvvələrdə gedən proseslər də gözərdi edilməməlidir".

AĞ Partiya sədri Tural Abbaslı da "Şərq"ə bildirib ki, regionda Rusiyanın ciddi maraqları var. Partiya rəhbərinin sözlərinə görə, Moskvanın maraqları tələb edir ki, bölgədə sabitlik bərpa olunsun. Çünki əmin-amanlığın yaranması Kremlin regiondan çıxması prosesinin önünü açacaq. "Ən müxtəlif formada bölgədə gərginliyin qalması, Azərbaycan-Ermənistan sərhədində qarşıdurmanın davam etməsi Rusiya üçün çox önəmlidir. Digər səbəb isə odur ki, sərhədlərin müəyyən olunmasından öncə "mövqə savaşı" gedir. Güman edilir ki, bir ölkənin silahlı qüvvələri son olaraq hansı mövqedə dayanarsa, sərhədlərin demarkasiyası həmin xətt üzrə gedəcək. Ermənilər yüksəklikləri ələ keçirərək sərhəd xətlərinə nəzarəti ələ almaq istəyirlər. Azərbaycan Ordusu düşmənin cavabını artıqlaması ilə verməlidir. Sadəcə müdafiə olunmalı deyilik, əks-hücumlarla daha uyğun mövqeləri nəzarətə almaq lazımdır. Hələ proses davam edir və heç nə bitməyib. Son günlər Rusiya Azərbaycana qarşı psixoloji təzyiqlər metodlarından istifadə edir. Xankəndində park açıq, heykəl qoyur, terrorunu elimizdən alaraq Ermənistanə təhvil verir və s. Məqsəd Azərbaycanı demoralizə etmək, qalib dövlət modunu azaltmaqdır. Hazırda Rusiya-Ermənistan cütlüyünün təxribatları ilə qarşı-qarşıyıyıq. Cavabımız çox sərt olmalı və Türkiyə ilə birlikdə hərəkət etməliyik".

İsmayıl Qocayev



"Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"

Azərbaycan Prezidenti Şarl Mişellə sərhəddəki vəziyyəti müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezi-

dent İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Dövlət başçısı Azərbaycan tərəfdən yaranıqların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.

Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

"Sonrakı addımın Turan olacağı mütləkdir"

"Turan birliyi" coğrafiyanın bütün xalqlarını öz qanadı altına alacaq. Heç kim özünü zəif və müdafiəsiz hiss etməyəcək"

"Türk birliyi addım-addım daha böyük məfhum olan Turana doğru addımlayır".

Bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib. O qeyd edib ki, Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasından sonra Türk Dövlətləri Təşkilatı yarandı: "Bir sonrakı addımın Turan olacağı mütləkdir. Türk dünyasının oyanışı Türkiyənin dirçəlişi ilə bağlıdır və Azərbaycanın dəstəyi ilə irəlilədi. Orta Asiya respublikalarının qoşulması ilə gücləndi. Turan ideyasının mahiyyətini anlamaq, onun tarixi dəyər və mənasını dərk etmək türk dövlətlərinə asan başa gəlmədi. Bu, illərlə aparılan oyanış və dirçəliş təbliğatının nəticəsi kimi meydana çıxdı. Türk dünyasının soy-kökünün, adət-ənənələrinin, tarixi zəfərlərinin, tarixi qəhrəmanlarının yenidən yada salınması nəticəsində, türkə öz keçmişini xatırlatmaq



mümkün oldu".

A.Qasımov əlavə edib ki, türkün birliyi Türkiyə-Azərbaycan qardaşlığından başlandı: "Qarabağ zəfəri ilə isə öz gücünü isbat etdi, türk dövlətlərinin daha da sıx şəkildə bir-birinə bağlanması vacibliyini göstərdi. "Turan birliyi" ideyası artıq geri dönməz yola qədəm qoyub. Bu birliyi istəməyənlər, qarşı olanlar da bunu yaxşı başa düşürlər. Gərginliyin əsas səbəbi də buna görədir. "Turan birliyi" coğrafiyanın bütün xalqlarını öz qanadı altına alacaq. Heç kim özünü zəif və müdafiəsiz hiss etməyəcək. Gələcək türküdür. Gələcək Turan birliyindir!".

Aynura

Hulusi Akardan Ermənistanına mesaj...

"Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı sülh və dostluq əlini tutmalı, fürsətləri yaxşı dəyərləndirməlidir"

"Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı dostluq əlini tutmalıdır".

Bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Milli Məclisində çıxışı zamanı bildirib. Nazir deyib ki, Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi tarixi bir addımdır: "Şuşa Bəyannaməsi sadəcə iki ölkənin yox, bütün Qafqazın inkişafı və sabitliyi üçün də böyük əhəmiyyət daşıyır. Ermənistan Türkiyə və Azərbaycan prezidentlərinin uzatdığı sülh və dostluq əlini tutmalı, "altılıq platforması" təklifimiz daxil olmaqla fürsətləri yaxşı dəyərləndirməlidir. "İki dövlət, tek millət" anlayışı ilə kərdə

və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın yanlarında olacağıq".

Hulusi Akar vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir, regionda sülhün təmin olunması üçün böyük say göstərir. O, Azərbaycanın 30 ildir işğal altındakı torpaqlarını 44 gün davam edən "Tək Vətən Hərəkatı" ilə azad etdiyini, bu müddət ərzində Türkiyənin haqlı mübarizəsində Azərbaycanın yanında olduğunu xatırladı: "Tək Vətən Hərəkatı"ndan sonra imzalanan atəşkəs çərçivəsində yaradılan Birgə Mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin



şəxsi heyəti və rus hərbiçiləri xidmət aparır, sabitlik və atəşkəsin davamlı olması üçün say göstərir".

Hulusi Akar bildirib ki, hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil məsələlərinə dəstək verir: "İşğaldan azad edilmiş ərazilərdə mina və PHS-lərin artışı və zərərsizləşdirilməsi istiqamətində müştərək fəaliyyətimizi davam etdiririk".

İsmayıl

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ünvanı	Bu gün
Yeni koronavirus infeksiyaları	563 940
Yeni koronavirus infeksiyaları	525 838
Yeni koronavirus infeksiyaları	30 600
Yeni koronavirus infeksiyaları	5 380 154
Yeni koronavirus infeksiyaları	7 502
Yeni koronavirus infeksiyaları	2 015
Yeni koronavirus infeksiyaları	2 178
Yeni koronavirus infeksiyaları	13 035
Yeni koronavirus infeksiyaları	31

Daha 2 015 nəfər koronavirusa yoluxub
31 nəfər vəfat edib, 2 178 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Şərq"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib, aktiv xəstə sayı 30 600 nəfərdir.

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Siyasətçiyə müvafiq ittiham bir ay bundan öncə irəli sürülüb. Sabiq dövlət başçısı və onun vəkllərinin tələbinə baxmayaraq, M.Saakaşvili məhkəmə iclasına gətirilməyib.

Bu artıq siyasətçinin iştirakı olmadan Tbilisi Şəhər Məhkəməsində keçirilən üçüncü prosedir. Gürcüstanın Penitensiar Xidmətindən bildirilib ki, məhkəmənin məhkəməyə aparılması müəyyən risklər doğurur və kütləvi iğtişaclara yarıda bilər. Xatırladaq ki, M.Saakaşvili bu il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb. Gürcüstanın üçüncü prezidenti vətəndə iki cinayət işi üzrə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib, daha üç iş isə baxılma mərhələsindədir.

Məsələyə münasibət bildiren siyasi-şərhi Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstanda artıq müxalifətlə iqtidar arasında münasibətlər daha da gərginləşəcək. Analitik hesab edir ki, artıq dövlət istəyinə nail olub: "Ola bilsin ki, yaxın

Gürcüstanda hakimiyyət istəyinə nail oldu

Artıq Saakaşvili sərbəst buraxılıb, mülki xəstəxanaya yerləşdirilə bilər

müddətdə Mixeil Saakaşvili sərbəst buraxılıb. Çünki hökumətin əsas istəyi seçkilərin birinci və ikinci turunda qələbəni əldə etmək, M.Saakaşvilinin və tərəfdarlarının buna mane olmaması idi. Artıq seçkilər başa çatdıqna və ikinci turu təsdiqlədiklərinə görə, düşünürəm ki, onlar "Mişa"dan indi daha az ehtiyat edərler. Çünki artıq Saakaşvilinin Gürcüstanda əhalini küçəyə çıxarması və mitinglərin keçirilməsi seçkinin nəticəsinə təsir etməyəcəyəm. Artıq seçkilər olan olub. Ona görə də xarici və ictimai basqı



da olsa Saakaşvilini azad edə bilərlər. Əks halda Saakaşvilinin həbsxanada sağlığı pisləşib, vəfat edə bilər".

T.Rzayev əlavə edib ki, Saakaşvilinin həyatını itirməsi nəticəsində Gürcüstanda qarışıqlıq yarana bilər:

"Qərb ölkələri, xüsusilə də Amerika Birləşmiş Ştatları Gürcüstana çox təzyiqlə göstərə bilər. Bunun qarşısını almaq üçün Gürcüstan rəhbərliyi artıq Saakaşvili ilə bağlı şərtləri yumşaltmalıdır. Bundan qabaq Saakaşvilinin atası, keçmiş və indiki heyat yoldaşı bəyanat vermişdi. Artıq bu, Gürcüstanda getdikcə qaynar bir qazana bənzəyə bilər və hadisələr cızıqından çıxma bilər. Ona görə də ola bilsin ki, hökumət yaxın vaxtlarda Saakaşvilini həbsxanadan çıxarmasına və normal xəstəxanaya aparılmasına razılıq verdi. Əks halda düşünürəm ki, Saakaşvilinin həyatını itirməsi Gürcüstanda çox böyük daxili çaxnaşmalara və Gürcüstanın qərb cəmiyyətinin izolyasiyasına gətirib çıxara bilər".

Aynura Pənahqızı

Düşmən qorxu və təşviş içindədir



MINISTRY OF DEFENCE OF THE
REPUBLIC OF AZERBAIJAN

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanı akkreditə olunmuş xarici hərbi ataşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi müavini, polkovnik-leytenant Anar Eyvazov deyib

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləndirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır

ki, Ermənistan tərəfindən təxribatlar daha da intensivləşib. O bildirib ki, Ermənistan tərəfi bu gün (dünən) hərbi əməliyyatlarla başlayıb: "Kəlbəcər və

Laçın rayonlarında ermənilər miniatür, artilleriya və qumbaralardan atəş açıb. Nəticədə iki hərbiçimiz yaralanıb. Onların həyatına təhlükə yoxdur. Silahlı Qüvvələrimiz tərəfindən dərhal təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat üstünlüyü ordumuzdadır". A.Eyvazov qeyd edib ki, görülmüş qəti tədbirlər nəticəsində Ermənistanın məxsus tank əleyhinə qurğularına məhvi edililib. Bundan başqa, erməni hərbiçiləri tərk-silah edilərək saxlanılıb, xeyli sayda

sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görüldü. Hücüm tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".

Nazirlikdən vurğulanıb ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir: "Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbiçilərimiz tərəfindən def edilib. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləndirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir. Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır".

İsmayıl

"Sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Moskva dayanır"

Ermənistan-Azərbaycan dövlət sərhədində və rus "sülhməramlıları"nın müvəqqəti dislokasiya edildiyi Qarabağ bölgəsində erməni təxribatçıları tərəfində süni gərginlik artırmaqdadır. Hadisələrin belə çərəyən etməsi haqlı olaraq Azərbaycan tərəfində ciddi suallar yaradır. İkinci Qarabağ savaşının bitməsindən 1 il keçməsinə baxma-



Süni gərginliklər məqsədli yaradılır

Rus sülhməramlıları Qarabağda missiyasından kənar işlər görür

yaraq, üçtərəfli bəyannamənin şərtlərini imzalamış Ermənistan və Rusiya qəbul etdikləri şərtləri icra etmə niyyətində deyillər. Rusiya Qarabağda gərginliyin davamlı olmasında maraqlı görünür. Ona görə də baş verən təxribatlarla ya göz yumur, yaxud təşkilinə gizli şəkildə dəstək verir. Bir neçə gün öncə ruslar tərəfindən Xankəndi yaxınlığında provoslav kilsəsinin inşa edilməsi haqqında məlumatlar yayıldı. Provoslav kilsəsi ilə eyni gündə Rusiya sülhməramlıları tərəfindən Xocalı rayonu ərazisində 10 rus "məşhurun" heykəli qoyuldu. Bütün bunlar Rusiyanın "sülhməramlı" missiyadan kənar işlər gördüyünün açıq nümunələridir.

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Samir Hümətov "Şərq"ə açıqlamasında deyib ki, Rusiyanın məqsədinin nədən ibarət olması bizə məlumdur. Analitikin sözlərinə görə, üçtərəfli bəyannamədən dərhal sonra müharibə ərzində Qarabağdan Ermənistanla getmiş erməniləri yenidən avtobuslara dolduraraq Xankəndi və digər ərazilərə gətirməklə Moskva öz niyyətini ortaya qoydu: "Rusiya

belə süni gərginlikləri bilərəkdən yaradır. Kremlin bölgədə əsas 3 məqsədi var. Hədəf "sülhməramlıları"na mandat almaq, hərbi kontingentini artırmaq və belə süni təxribatlarla 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərini icrasını ləngitməkdir. Əlbəttə, istənilən halda Rusiyanın istəkləri baş tutmayacaq və belə davam edərsə, Azərbaycan 15 iyun 2021-ci il Şuşa Bəyannaməsinin şərtlərinə uyğun olaraq Türkiyənin Azərbaycanda, daha dəqiq desək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hərbi bazalar qurmasını tələb etmək məcburiyyətində qalacaq. Burada qeyd edilməli digər vacib məqam isə Ermənistanla bağlıdır. Məlumdur ki, ikinci Qarabağ savaşında Ermənistan təqribən 70 faiz ordusunu və silah-sursatını itirdi. Ermənistanın Azərbaycanla döyüşəcək gücü və cəsarəti yoxdur. Əgər bu gün erməni terrorçularının əlində silah-sursat varsa, bunu təmin edən bəzi Rusiyadır. Deməli, sərhəddə və Qarabağda baş verən təxribatların arxasında Moskva dayanır".

İsmayıl Qocayev

"Səfir ermənilərin xoşuna gəlmək üçün mənasız cümlə işlədib"

Fazil Mustafa: "Əgər Niderland səfiri Azərbaycan ərazisinin bir hissəsini tanımaq fikrində deyilsə, o halda dərhal ölkədən qovulmalıdır"



"Niderlandın Ermənistan səfirinin Azərbaycan səfirinin Şuşaya səfərinə şərh edərək heç bir şəkildə Şuşa və ya Qarabağa gerçəkləşdirilən ziyarətin ölkəsinin mövcud durumu legitimləşdirməsi və ya tanıması mənasını daşımadığını söyləyib".

Bunu millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb. Deputat bildirib ki, axmaq səfirə çətin də olsa anlamaq lazımdır ki, indi biz Niderlandın özünü tanıyıb, onun hansısa bir şəhəri və ya bir ərazisini tanıması, deməzlik ki, bu nə məntiqlisizdir. "Adamin beynəlxalq hüquqdan başı çıxmadığını söyləmək yanlış olar, orada ermənilərin xoşuna gəlmək üçün mənasız bir cümlə işlədib. Biz artıq Şuşanı da, Qarabağı da Azərbaycan ərazisi kimi işğaldan azad edərək legitimləşdirmişik. Əgər Niderland səfiri Azərbaycan ərazisinin bir hissəsini tanımaq fikrində deyilsə, görüşünü açıqca bəyan etsin. O halda dərhal ölkədən qovulmalıdır. Türkiyə Prezidenti Ərdoğan bunun yaxşı presedentini ortaya qoymuşdu".

İsmayıl

"Hər iki dövlətin Ermənistanla təsir gücü var"

Azər Qasımov: "Ermənistanın konstruktiv mövqeyə gəlməsi də Rusiya və İran dövlətlərinin mövqələrindən asılıdır"

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi Qarabağ məsələsinə müraciət edib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, V.Putin iranlı həmkarını Rusiyanın Qarabağda atəşkes rejiminin təmin olunması üzrə addımlar barədə məlumatlandırıb.

"Prezidentlərin telefon danışıqları zamanı Qarabağla bağlı vəziyyət də müzakirə olunub. Vladimir Putin Rusiya tərəfinin atəşkes rejiminin təmin olunması, təsərrüfat və nəqliyyat əlaqələrinin açılması, bölgədə dinc həyatın təşkil olunması ilə bağlı gördüyü tədbirlər barədə həmkarını məlumatlandırıb" - deyir, məlumatda bildirilir.

Məsələyə münasibət bildiren BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, regionda gedən hər bir prosedə re-



gion dövlətlərinin maraqlarının olduğu şübhəsizdir. Politoloq qeyd edib ki, Rusiya və İran prezidentlərinin də Qarabağı müzakirə etməsinə bu kontekstdən yanaşmaq lazımdır: "Ayrı-ayrılıqda bu dövlətlərin maraqları müəyyən məsələlərdə fərqli olsa da, regionun stabilliyi və gələcəyi baxımından ümumi maraqların olması şübhəsizdir. Bu ölkələrin prezidentlərinin də regionun stabilliyi üçün ortaq fikir mübadiləsi etməsi böyük ehtimal-

dır. Dövlətlər fərdi maraqlarını təbii ki, bir-biri ilə müzakirə etmirlər. Bu maraqlar müxtəlif örtülü mesaj və hərəkətlərlə diqqətə çatdırılır. Bu baxımdan, hazırda Qarabağ ətrafında baş verən proseslərin əsas ortaq nöqtəsi Zəngəzur dəhlizinin açılması və "3+3" formatının işə düşməsidir. Türkiyə və İran XİN-lərinin kimi kölgə iqtisadiyyatına mane olan əsas göstəricidir. Bütövlükdə istehlak kreditləri üzrə orta faizlərdə azalma müşahidə edilir. Bunu biznes kreditlərinə də aid etmək olar". AMB sədri bildirib ki, bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var: "Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabət təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabət təmin etməliyik. 2022-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın yeganə qeydi büdcə kəsiri və onun maliyyələşməsi strukturuna ilə bağlıdır. Nəzərdə tutulan büdcə kəsirinin 40 faizdən yuxarısını vahid xəzinə hesabının qalığı hesabına maliyyələşməsi proqnozlaşdırılan makroiqtisadi hədəflərə və ilk növbədə inflyasiya hədəflərinə nail olmağa mane ola bilər".

Aynurə Pənahqızı



Elman Rüstəmov: "Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanı hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır"

Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edildiyi iclasda Baş nazir Əli Əsədov və nazirlər iştirak ediblər. Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, komitələrdə aparılan geniş müzakirələr zamanı 5 əsas cavabını tapmağa çalışıblar:

"26,8 milyard manat gəlir və 29 milyarddan çox xərc ilə 2022-ci il dövlət büdcəsinin qarşısında duran hədəflərə nail olmağa qadir olduğunuzu deyə bilərik. Büdcədə orta aylıq əməkhaqqı, o cümlədən neftin qiyməti ilə bağlı proqnozların real proqnozlar olduğunun düşünürük. Gələn il əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamını təmin etmək üçün büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək. Digər tərəfdən, cari ildə inflyasiyanın sürətlənməsi-

Baş bankir etiraf etdi

Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə artıb

ni müşahidə edirik. Bunun qarşısını almaq üçün bu istiqamətdə müəyyən edilən pul-kredit sistemində konturları doğru hesab edirik".

"Prioritetlərdən biri azad olunmuş ərazilərin iqtisadiyyata reintegrasiya edilməsidir"

Maliyyə naziri Samir Şərifov deyib ki, məntur düşmənin darmadağın etdiyi ərazilərimizə yeni nəfəs verilir, yeni avtomobil yolları, demiryolları çəkilir, mədəniyyət abidələri bərpa edilir. Nazir bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müəyyən etdiyi 5 milli inkişaf prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reintegrasiya edilməsidir: "Növbəti ilin dövlət və icmal büdcələrinin gəlir və xərcləri müəyyənləşdirilən cari ilin təsdiq edilmiş büdcənin icra vəziyyətinə də baxılıb. 2022-ci ilin dövlət büdcəsi əhalinin rifah halının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və bərpa layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaq". Samir Şərifov deyib ki, növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur: "Gələn ilin dövlət büdcəsində 20 il qüsuruz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur. Eyni zamanda əhalinin mənzilə olan tələbatını qarşılamaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34 faiz artırılması nəzərdə tutulur. Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığına daha da artırmaq üçün bu ildən təbii olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq. Növbəti ilin dövlət büdcəsi hesabına kadr hazırlığının maliyyələşdirilməsində güzəştli kateqo-

riya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq".

"Azərbaycan yeni iqtisadi dövrə qədəm qoyur"

İqtisadiyyat naziri Mikayıl Cəbraylov bildirib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur. Nazir deyib ki, qarşımızda bununla bağlı yeni çağırışlar durur: "Bununla bağlı 2022-2026-cı illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə qarşılığı formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar, dünya bazarında baş verən artımlar əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib". M.Cəbraylov deyib ki, başlıca çağırış neftdən asılılığı sifirə endirməkdir: "Prezident İlham Əliyevin sərəncamı ilə 2022-2030-cu illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası təsdiq olunub. Bunun üçün 5 milli prioritet müəyyənləşdirilib. Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sifirə endirməkdir. Ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişiklik baş verəcək. İqtisadiyyatda fəaliyyət mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. İnsan kapitalının davamlı inkişafı, rəqəmsal ideyaların tətbiqi üçün geniş şərait yaradılacaq. Strategiyamızın artıq başlıca istiqamətləri formalaşdırılıb. Strategiya layihəsində 70-dək strateji alt başlıq layihəsi üzrə 839-dək strateji dəyişiklik edilməsi nəzərdə tutulub". M.Cəbraylov qeyd edib ki, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə in-

vestisiya fəaliyyətinin artması gözlənilir: "Gənciyyətlə sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta aylıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq".

"Qlobal inflyasiyanın yayılma prosesi pandemiyaya göstəricisidir"

Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, qlobal inflyasiyanın yayılma prosesi pandemiyaya göstəricisidir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırlanmış anti-böhran proqramı 2020-ci ildə iqtisadi tənzümlənmə qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib". AMB sədri bildirib ki, qlobal ticarətdə qırımlar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır: "Proqnozlara görə, qlobal əmək bazarı pandemiya əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, yəni, qlobal əmək bazarı xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib. Son illər inflyasiyanın hədəflənməsi rejimi ilə bağlı çox işlər görüldü. Biz bu işlərin son mərhələsinə keçmişik. Hesab edirik ki, inflyasiyanın önlənməsi rejiminə keçid inflyasiyanın faiz göstəricilərinə təsir göstərəcək. Gələn il iqtisadiyyatın əsas hədəfi inflyasiyanı hədəf trayektoriyaya qaytarmaq olacaq. Bütövlükdə ərzaq inflyasiyasına diqqət artırılmalıdır".

Elman Rüstəmov bəyan edib ki, istehlak kreditləşməsinin fəallığı sələmçiliyə mane

olan əsas göstəricidir: "Son iki ildə vaxtı keçmiş kreditlər 10 faizdən 5 faizədək azalıb. İstehlak kreditləşməsi də artıb. Buna bizdə ikili yanaşma var. İstehlak kreditləşməsinin fəallığı sələmçilik kimi kölgə iqtisadiyyatına mane olan əsas göstəricidir. Bütövlükdə istehlak kreditləri üzrə orta faizlərdə azalma müşahidə edilir. Bunu biznes kreditlərinə də aid etmək olar". AMB sədri bildirib ki, bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac var: "Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabət təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabət təmin etməliyik. 2022-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın yeganə qeydi büdcə kəsiri və onun maliyyələşməsi strukturuna ilə bağlıdır. Nəzərdə tutulan büdcə kəsirinin 40 faizdən yuxarısını vahid xəzinə hesabının qalığı hesabına maliyyələşməsi proqnozlaşdırılan makroiqtisadi hədəflərə və ilk növbədə inflyasiya hədəflərinə nail olmağa mane ola bilər".

"Dövlət satınmaları ilə bağlı yeni hüquqi bazanın formalaşdırılmasına ehtiyac var"

Hesablama Palatasının sədri Vüqar Gül-məmmədov deyib ki, 2018-ci ildə vahid büdcə təsnifatının tətbiqi ilə bağlı ciddi addımlar atılıb: "Bununla belə bəzi istiqamətlər üzrə uyğunsuzluqların olması büdcə uçotuna mane olur. Büdcə təsnifatının tətbiqi üçün əhəmiyyətli tədbirlər həyata keçirilib. Təkmil satınma mexanizmləri yaradılmalıdır. Dövlət satınmaları ilə bağlı müasir çağırışlara cavab verən yeni hüquqi bazanın formalaşdırılmasına və şəffaf satınma saytıının yaradılmasına da ehtiyac var".

İsmayıl

ABŞ və Çin ortağ məxrəcə gələ bilməyəcəklər



Baydenlə Si Cinpin görüşü qarşılıqlı ittihamlarla keçib

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında onlayn formatda görüş keçirilib. Görüş iki hissədən ibarət olub.

Görüşün ilk hissəsi Bakı vaxtı ilə saat 08:46-da başlayıb və 1 saat 56 dəqiqə davam edib. 15 dəqiqəlik aradan sonra liderlərin görüşü davam edib. Görüşün ikinci yarısı saat 07:06-da başlayıb və təxminən 1 saat 18 dəqiqə davam edib. Ümumilikdə iki ölkənin liderlərinin görüşü

təxminən 3 saat 14 dəqiqə çəkib.

ÇXR lideri Si Cinpin amerikalı həmkarı Cozef Baydenlə bu gün baş tutan virtual görüşündə ABŞ dövlət başçısının Birləşmiş Ştatların Çin siyasətini rəşional məcraya qaytaracağına ümid etdiyini deyib. Çin lideri bildirib ki, yaxın 50 ildə beynəlxalq münasibətlərdə ən vacib məsələ ABŞ və Çinin birgə yaşaması üçün düzgün yolu tapmaq olacaqdır. "Tarix qərəzsizdir və siyasətinin bütün fəaliyyəti - istər

nailiyyətləri, istərsə də uğursuzluqları tarixə yazılacaq. Ümid edirik ki, cənab prezident siyasi liderlik qabiliyyətini nümayiş etdirəcək və ABŞ-ın Çinlə bağlı siyasətini rəşional və pragmatik məcraya qaytaracaq". Çin Mərkəzi Televiziyası liderlərin ikitərəfli münasibətlər və ümumi marağ doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıkları barədə məlumat yayıb.

Görüş barədə fikirləri "Şərq"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, bir videokonfransla iki dövlət arasında münasibətlərin normallaşacağına gözəlmirik. Politoloq qeyd edib ki, illərlə belə görüşlər çox olub: "Hər dövlətin öz maraqları var və bunu qorumağa çalışır. Çin Tayvan adasını ələ keçirməyə çalışır, ABŞ Tayvanı müdafiə edir. Diger məsələlərdə də ciddi fikir ayrılıqları var. Düzdür, danışıqların əsas məqsədi o idi ki, heç olmasa, bir az gərginliyi azaltsınlar. Amma ixtilaf doğuran məsələlərlə bağlı ortağ məxrəcə gələ bilməyəcəklər".

Aynura Pənahqızı



vətəndaş öz yaşadığı yerdə fəaliyyət göstərən bələdiyyəyə müraciət edərək, 2-3 sot həyətəni torpaq sahəsi istəyə, əldə edə bilməyəcək. Çünki bələdiyyələrin mülkiyyətində torpaq yoxdur. Halbuki, mülkiyyətində torpaq olan bələdiyyələr ciddi layihələrin icrasını həyata keçirər, kreditlər hesabına müəyyən işlər görə bilərdi".

V.Tofiqli vurğulayıb ki, sənədsiz mənzillərlə bağlı da ciddi problemlər mövcuddur: "Reallıq odur ki, Əmlak Komitəsi bunula

"Səlib" yürüşünü yığışdırın, ayıbdır"

Bələdiyyələrin normal işləməsinə əngəl yaradılır

"Bəzi qurumlar bələdiyyələrə qarşı "səlib" yürüşünə başlayıblar. Yığışdırın, ayıbdır. Səs verdiyiniz orqana problem yaratmaq yox, inkişafına dəstək olmaq lazımdır".

Bu sözləri

"Şərq"ə açıqlamasında bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli deyib.

Bələdiyyələrin fəaliyyətindən və üzvləşdikləri problemlərdən danışan ekspert bildirib ki, 1999-cu ildə yaradılan bələdiyyə strukturlarının bu ilin dekabr ayında 22 yaşını tamam olacaq. V.Tofiqlinin sözlərinə görə, 22 il ərzində Azərbaycan bələdiyyəsi bir sıra irəliləyişlərə nail olub, bezi uğurlara imza atıb: "Formalaşdırılan 1606 bələdiyyə içərisində çoxsaylı bələdiyyələr var ki, öz

bağlı çoxsaylı sənədlər tələb edir, müxtəlif bəhanələr gətirir. Əvvəllər yer quruluşu ilə bağlı "dörd nöqtənin müəyyən edilməsi"nin rüsumu 60 manat idi. Ancaq son illərdə bu xidmətin dəyəri 236 manata qədər qal-

xıb. Bələdiyyə 10 hektarlıq ərazidə 6 sotu vətəndaşa vermək istəsə, əvvəlcə Əmlak Komitəsinin 6 sotun çıxarışını almalıdır. Bu zaman Əmlak Komitəsi 6 sot torpaq müqabilində nəzərdə tutulmuş 1000 manatın təxminən 800 manatını bələdiyyədən geri alır. Bələdiyyə isə heç nə edə bilmir və prosesdə vətəndaşlar da əziyyət çəkirlər. Ona görə vətəndaş səs verdiyi bələdiyyənin fəaliyyətinə dəstək verməli, problemlərinin həllinə yardımçı olmalıdır ki, öz çətinliyi də aradan qalxmış olsun. Söz yox ki, indiki problemlərin kökündə bələdiyyə sədrlərinin məsuliyyətsizliyi, təcrübəsizliyi, neqativ addımları da durur. Amma ümumən bələdiyyələrin normal işləməsinə mane olan mühüm amillər var. Əmlak Komitəsi ilə bağlı məsələ öz həllini mütləq tapmalıdır. Proses mümkün qədər sadələşdirilməli, şəffaflaşmalıdır. Ümumiyyətlə, təklif edərdim ki, indiki halda torpağın satışını bələdiyyəyə yox, Əmlak Komitəsi özü həyata keçirsin. Satdığı torpaq hansı bələdiyyənin ərazisindədirsə, satışdan əldə etdiyi məbləğin 15-20 faizini həmin bələdiyyənin büdcəsinə keçirsin. Məncə, bu, daha məqbul və sadə variant olar. Həm də kimsə başqasını günahlandırmaz, məsuliyyəti öz üzərindən atmaz. Ən əsası isə bələdiyyələr yükəlməz. Vətəndaş da bilər ki, əmlakı, torpağı ilə bağlı problem yaradan bələdiyyə yox, Əmlak Məsələləri Dövlət Komitəsidir".

İsmayıl Qocayev



"525-ci qəzet" in 29 yaşını tamam oldu

Kollektiv gələn il 30 illiyini təntənəli şəkildə qeyd edəcək

Qəzetçilik sahəsində xüsusi yeri olan "525-ci qəzet" in doğum günüdür. Bir igdin ömrünə bərabər olan "525"-in nə az, nə çox, 29 yaşını tamam olur.

"525" ötən əsrin 90-cı illərində Azərbaycanda nəşr olunan yeni qəzetlərdən biri olub. İlk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb.

Başda Rəşad Məcid olmaqla bir qrup gənc jurnalist tərəfindən əsası qoyulan qəzet sonradan jurnalistika məktəbinə çevrilib. Yüzlərlə jurnalist bu qəzetin şinəlindən çıxdı. Karyeralarına "525"-dən başlayanlar indiyə qədər media qurumlarında çalışır.

1995-ci ildən qəzetə rəhbərlik edən baş redaktor Rəşad Məcid "Şərq" vasitəsilə təbriklərə cavab verib.

"Bu münasibətə bizi təbrik edirlər. Qəzetimizin sadiq oxucusu, dostumuz Yusif İldırımzadə redaksiyaya gəlib. Şəxsən kollektivimizi təbrik edib.

Qəzetimizin doğum günü münasibətilə təbrik edənlər, sağ olsunlar! Gələn il 30 illiyimizi geniş formada qeyd edərək".

"Şərq" də öz növbəsində "525-ci qəzet" in yaranmasının 29-cu ildönümünü münasibətilə qəzetin kollektivini təbrik edir, həmkarlarına fəaliyyətlərində yeni yarıdıcılıq uğurları arzulayır.

Aygün Tahir

İran Prezidenti İbrahim Reisi Türkiyənin Xarici İşlər naziri Məvlud Çavuşoğlunu Tehrandə qəbul edərkən ölkəsinin Azərbaycan və İrəlanla əlaqələrini bu şəkildə dəyərləndirib: "İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var". İbrahim Reisi əlavə olaraq deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: "İran və Türkiyə əməkdaşlığının inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirilməlidir". Məvlud Çavuşoğlu İran prezidentinin sözlərinə cavab olaraq Türkiyənin Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətliliyini bildirdi. Çavuşoğlu eyni zamanda, Cənubi Qafqazda sabitliyin artırılması və ticarət əlaqələrinin inkişafı üçün İrəlanla müştərk əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirdi. Yayılan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Təyrib Ərdəğanın da yaxın günlərdə İrana səfəri baş tutacaq. Bu arada, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın bir neçə gün əvvəl İrəlanı Azərbaycanı səfəri Seyid Abbas Musəvi ilə görüşü də diqqətə çəkir. Görüşdən sonra səfir özünün tviter hesabında bunları yazmışdı: "Görüşdən məmnun oldum. Xüsusilə media və diplomatiya sahəsində nazirliklərimizin daha sıx əməkdaşlığını müzakirə etdik".

Politoloq Elxan Şahinoğlu deyib ki, Tehran Azərbaycana qarşı yol verdiyi yanlışdan geri dö-

Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib.

Bunu Türkiyənin Milli Müdafiə nazir Hulusi Akar ölkə parlamentində nazirliyin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan Ordusunun modernləşmə, təlim və hazırlıq fəaliyyətlərinə dəstək göstərir, işğaldan azad edilmiş ərazilərdə minaların birgə təmizlənməsi prosesini davam etdirir.

"Türkiyə ilə Azərbaycanın



İlk öncə təhsildən başlamaq lazımdır

Ordunun türk modelinə keçidi bütün hərbi sistemə sirayət etməlidir

təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib. Təhlükəsizlik başda olmaqla bütün sahələrdə əməkdaşlığımızın nəzərdə tutulduğu Şuşa bəyannaməsi də bu istiqamətdə atılan tarixi bir addımdır", - deyə H.Akar bildirib.

Mövzuya münasibət bildiren hərbi ekspert Ədalət Verdiev "Şərq"ə açıqlamasında bildirib ki, digər güc strukturları kimi Azərbaycan Ordusu da davamlı olaraq inkişaf etdirilməli, mo-

dernləşdirilməli, yeni müasir silahlı mübarizə metodları tətbiq etmək üçün güc, imkan və vasitələr əldə etməlidir. Hərbi ekspert qeyd edib ki, bu istiqamətdə Türkiyə ilə əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: "Bizim modernləşmədə türk ordu modeli üstün qəbul edilib. Komanda sistemləri, komanda əməliyyat hərbi hissələri yaradılır. Yeni yaradılan quru qoşunları da türk modelinə keçidin bir hissəsi kimi qəbul edilə bilər. Ordu-

modernləşdirilməsi paralel olaraq həm yeni silah sistemlərinin əldə olunması, həm də yeni ştat strukturlarına keçid ilə əlaqəli olacaq. Ən əsası isə biz hərbi təhsil sistemlərimizi bir-birinə uyğunlaşdırmalı, türk təlim-tədris sistemini Azərbaycanın hərbi məktəblərində tətbiq etməkdə maraqlı olmalıyıq. Modernləşməni məhz ilk növbədə təhsildən başlayıb, ştat, struktur, təlim, zabit heyətinə qədər davam etdirilməlidir".

Aynura Pənahqızı

"Şuşa" mahnısı maraqla qarşılanıb

Rəşad Məcid: "Cəngavərliyi, hünəri özündə ehtiva edən musiqi, marş kimi səsləndirilir"

Noyabrın 13-də

Əməkdar artist Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub. Müğənni bu dəfə "Şuşa" adlı yeni əsər ifa edib. Mahnının sözləri yazıçı, jurnalist, "525-ci qəzet" in baş redaktoru Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.

Müğənni Xumar Qədimova musiqinin təqdimat mərasimində çıxış edib. O bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi "İsa bulağı" mahnısı ilə gəlib: "Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdəm. Öziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İcədən, səmimi hissələrlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacidir. Mahnıda sevgi, həsrət, çəşq, çağırış və qələbə var".

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Rəşad Məcid "Şuşa" musiqisinin sözlərinin ərsəyə gəlməsinə dair fikirlərini "Şərq"lə bölüşüb.

12-13 may tarixlərində Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak edən R.Məcid 42 ildən sonra Şuşa haqqında yeni şeir yazıb: "Mayın 12-si Şuşada idim. O zaman Prezident dedi ki, "dünyanın gözəl şəhərini gördüm, Şuşaya bənzərini görmədim". Həmin gecə Şuşada qaldıq. Şəhər 6-nın yarısı



Alim Qasımovun canlı zəngələsinə oyandı. İlahəm Əliyevin sözünü xatırladım, şeiri yazdım.

Min şəhər adı var dillər əzbəri, Adların ən üstün adıdır, Şuşa! Musiqi notudur, cüt hecasıyla Dilimin şəhəddir, dadıdır, Şuşa!

Şeiri dostum Xumar Qədimovaya oxudum, o da bəyəndi. Belə bir musiqi ərsəyə gəldi. Xumar xanım artıq dördüncü dəfədir, şeirimə musiqi bəstələyir. "Bir də gəlməyəcək", "Səbəbi sənənsən", "Daha səni üzüməyəcəm" kimi ifalar da yaxşı alınıb və sevilib.

"Şuşa" mahnısı cəmiyyətdə maraqla qarşılanıb. Cəngavərliyi, hünəri özündə ehtiva edən musiqi, marş kimi səsləndirilir. Bu musiqi Şuşa haqqında ən gözəl mahnılardan biri olacaq".

Aygün Tahir

"Rəsmi Tehran yanlış yoldan geri dönür"

Elxan Şahinoğlu: "Ancaq İranın siyasi mərkəzlərində yanlışlıq davam etdirmək istəyənlər var"



nür. Eksperte görə, Azərbaycana İrəlanla münasibətlərdə əlavə gərginlik lazım deyil. Ancaq İranın siyasi mərkəzlərində yanlışlıq davam etdirmək istəyənlər var: "Məsil üçün, İran parlamentinin Təbrizdən olan millət vəkili özünün sosial səhifəsində Azərbaycanı İkinci Qarabağ müharibəsindəki qələbə münasibətilə təbrik edib. Bundan

təbiri nə ola bilər ki? İran Təbrizdən olan Azərbaycanlı millət vəkili qaradaşlarının sevincinə şərik olub. İran parlamentinin bir qrup millət vəkili isə təbrizli vəkili hədəf seçərək ona qarşı "Sən niyə Azərbaycanı təbrik etmişin?" kimi məntiqsiz iddialar irəli sürüblər. Təbrizdən olan həmkarlarının mandatının əlindən alınmasını təklif ediblər. Belələrinin məntiqinə görə təbrizli millət vəkili Azərbaycanın öz ərazisinin bərpasına sevinməməliydi. Anlamırlar ki, İran prezidenti və xarici işlər naziri yanlışdan məhz ona görə geri döndü edirlər ki, Təbriz, Ərdəbil və azərbaycanlıların yaşadığı digər İran şəhərlərinin sakinləri Azərbaycanın İkinci Qarabağ savaşındakı zəfərini öz zəfərləri kimi qəbul edirlər".

İsmayıl



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkışaf etdirilməsi

İsmayıl Qocayev

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycanı səfəri Volf-qanq Maniqi qəbul edib. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanı müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamaqlarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsinə müsbət hal kimi qeyd edib.

Şeyxülislam rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xəttinə bugünkü həyata keçirdikləri təşəbbüs və tədbirlər bərədə, Avropa ölkələrində, o cümlədən, 2019-cu ildə Almaniya baş tutmuş beynəlxalq konfrans bərədə alman səfirə ətraflı məlumat verib. Gələcəkdə Almaniya ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət üçün səy göstərəcəklərini deyib. A.Paşazadə səfirin Azərbaycanın dini liderinin erməni din rəhbəri ilə görüşlərinə dair suallarını cavablandırıb. QMİ sədri vurğulayıb ki, monoteistik Ermənistandan fərqli olaraq multikultural Azərbaycan müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar və erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər. A.Paşazadə Azərbaycanda dinlər, konfessiyalar arasında yüksək səviyyənin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən

ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi dövründə qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsinə mənəvən olduğunu bildirib. Səfir Azərbaycanı mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkəcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Almaniya üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini deyib.

Almaniyanın səfəri V.Manig ölkəsində islam dininin alman mədəniyyətinin tərkib hissəsi kimi qəbul edildiyini, müsəlmanların, türk mənşəli, habelə 26 min azərbaycanlı vətəndaşlarının Almaniya yaşamasından bəhs edib. Ölkəsində yeni federal hökumət qurulmasından danışan səfir yeni hökumətin də Azərbaycanla əlaqələrin, münasibətlərin uğurlu inkışafında maraqlı olduğunu bildirib. Almaniya səfir

yaşayıblar. Mühüm geostrateji mövqeyə malik ölkəmiz din və dini cərəyanların yayıldığı ərazi olub. Azərbaycan tarixi ərazisində şamanlıq, zərdüştilik (atəşpərəstlik), daha sonralar isə yəhudi dini, xristianlıq və islam yayılıb. Tarixən Azərbaycan ərazisində yaşayan etnik və dini icmalar arasında sıx münasibətlər formalaşmış, heç bir milli, irqi və dini ayrı-seçkilik mövcud olmayıb. Bu sahədə Azərbaycan unikal təcrübəyə malikdir. Bu təcrübəni xalqımız hələ "multikulturalizm" sözünün yaranmasından önce, əsrlər boyu toplayıb və zənginləşdirib. Təsədüfi deyil ki, Azərbaycana müxtəlif illərdə səfər edən rəsmi şəxslər ölkədə hökm sürən dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. Respublikamızda mövcud olan dinlərarası münasibətlərin və dözümlülüyün dünyanın digər ölkələri üçün yaxşı nümunə ola biləcəyini vurğulayıblar. Beləliklə, Azərbaycan Respublikasında hökm sürən tolerantlığın spesifik xüsusiyyətlərini müxtəlif dini konfessiyaların nümayəndələrinin bir-birinə qarşı və dövlətin onlara ayrı-ayrılıq-



Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib: "Dünyanın bir çox dini liderləri, ictimai xadimləri Azərbaycanı tolerantlıq, multikulturalizm, digər mədəniyyətlərə göstərilən münasibəti daim yüksək qiymətləndirirlər. Qarşımızda duran ən mühüm məsələlərdən biri də bu ənənələri qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Bu istiqamətdə cənab Prezident çox mühüm addımlar atır. Ölkəmizdə sinaqoqlar, kilsələr, məscidlərlə birlikdə fəaliyyət göstərir, dövlət onlara qayğısını, diqqətini əsirgəmir. Azərbaycanda tolerantlıq ənənələrinin qorunmasında və möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsinin də rolu var. Quruma rəhbərlik edən Şeyx həzrətləri də hər zaman çalışıb ki, Azərbaycanda icmalar və dini liderlər arasında ki, Azərbaycanı əlaqələr çox yüksək səviyyədə olsun. Bunun üçün də zəruri addımlar atılıb. Dünyanın bir çox yerində yəhudi, xristian və müsəlman dini icmaları arasında əlaqələr pozulub. Onların arasında düşmənçilik və ədavət, bir-birinə qarşı kin-nifrət var. Azərbaycanda isə belə deyil. Ölkəmizdə dini icmalar arasındakı münasibətlərin yüksək olmasında və getdikcə daha da inkışaf etməsində bu kimi təmaslar xüsusi əhəmiyyət daşıyır".

"Tolerant ölkə olmağımız xüsusi əhəmiyyət daşıyır"

Ceyhun Məmmədov: "Qarşımızda duran ən mühüm məsələlərdən biri də bu ənənələri qorumaq və gələcək nəsillərə çatdırmaqdır"

İstər bölgədə, istərsə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislamla görüşməkdən məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycanın Vətən müharibəsindən sonra iqtisadi tərəqqi, kommunikasiyaların açılması yönündə səylərinin bölgədə dinc birgəyaşayış və qarşılıqlı anlaşma mühitinin tezliklə bərqərarına səbəb olacağına ümid ifadə olunub. Şeyxülislam öz növbəsində, Almaniya dövlətinin yeni hökumətinə uğurlar diləyib və səfirə bundan sonrakı fəaliyyətində xeyir-dualar arzulayıb. Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif neşrlər təqdim olunub.

Əsrlər boyu müxtəlif konfessiyaların nümayəndələri Azərbaycan ərazisində yanaşı

da və bütövlükdə olan münasibəti təşkil edir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, ölkəmizdəki dini və milli tolerantlıq çox vacibdir. Deputatın sözlərinə görə, bu amil Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir: "Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində çox rahat həyat sürürlər. Dinc və yanaşı yaşayırlar. Belə bir xoşbəxtlik hər ölkəyə nəsib olmur. Bu baxımdan tolerantlığa sahib ölkə olmağımız xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı Ermənistandan fərqli olaraq digər xalqların nümayəndələrinə hər

zaman hörmətlə yanaşır. Onların mədəniyyətinə, yaşayış tərzlərinə daim diqqət və qayğı göstərib. Ermənilər isə başqa millətlərə dözümsüzlük nümayiş etdiriblər. Azərbaycan Ermənistandan fərqli olaraq gələcəyə baxmağı bacarır. Çünki bölgəyə sülhün, əmin-amanlığın və inkışafın gəlməsinin yeganə yolu birgəyaşayışın təmin olunmasından keçir. Əgər regionumuzun daha çox tərəqqisində maraqlıyıqsız, digər xalqlarla birgə yaşayışa problem yaratmamalıyıq. Düzdür, Ermənistan illərlə bizə qarşı işğalçılıq və soyqırımı siyasəti həyata keçirib. Tarix boyu faciələrə imza atıb. Amma biz erməni deyilik, yüksək mədəniyyətə və tolerantlığa malik xalqıq, hər zaman da ələ qalacağıq".

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub



maliyyələşməsinin yuxarı həddinin müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmişdir. "Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib. Təəssüf ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdırıb bilməyib. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələri

də nəzərdə tutulan vəsaitin QHT-lərə təqdim olunmasına haqq qazandırmır. Şüranın fəaliyyəti dövründə müsabiqələrin elan edilməsi ilə bağlı qərarlar daxili prosedurlarla həyata keçirildi. Lakin Agentlik yaranarkən bununla bağlı müəyyən dəyişiklik edilib. Fərmanın 7.3. maddəsində "qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının iki ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq edilməsi" nəzərdə tutulur. Bu gün QHT Agentliyinin müsabiqə elan etməsi üçün həmin meyarların təsdiq olunması vacib

Təxribatlarda Rusiya izi...

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını davam etdirir.

Müdafie Nazirliyindən verilən məlumatlara görə, işğalçı ölkə silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16:15-dən etibarən noyabrın 16-sı saat 04:30-dək Basarkeçər rayonunun Əzizli, Zərəkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmsəddin rayonunun Çınarlı, Məsesqex, Yuxarı Mehrib, Ayqəpər, Qulalı və Çəmbək rayonunun Cil yəşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kelbəcər rayonunun Yellicə, Barmaçqinə, Gədəbəy rayonunun Qaləkənd, Daryurd, Novovıvanovka, Qaravəllilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibaylı, Əsrik Cirdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub. Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldü.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kelbəcər və Laçın rayonları istiqamətindəki sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqda daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Basarkeçər və Qarakilə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kelbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarına atəşə zərər vurub.

Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Görülmüş qəfil tədbirlər nəticəsində erməni hərbiçiləri tərkisilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Qarşı



"Nə qədər ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi imzalanmayıb, təxribatlar olacaq"

Belə təxribatlar gözlənilən idi və Azərbaycan bunu əvvəldən proqnozlaşdırıb

sazişi imzalanmayıb, təxribatlar olacaq. Rusiya 10 noyabrda üçtərəfli saziş imzalamaq məsələsini gündəmə gətirmişdi. Bu nə Ermənistan, nə də Azərbaycana lazım idi. Çünki bütün hallarda burada Rusiya özünü hakim tərəf kimi təqdim edirdi. Bu gün də Qarabağda rus sülhəməramlılarının gördüyü işlər bir daha sübut edir ki, Rusiya mövcud durumdun özünün siyasi maraqlarının təmin etmək üçün istifadə edir. Ermə-

nistanda vəziyyət Qərbin istədiyi şəkildə davam etmir. Çünki Ermənistan ərazisində Rusiyanın hərbi hissəsi var. Nəzərə alsaq ki, Rusiyanın hərbi elitasında yüksək vəzifələr tutmuş 2 mindən çox erməni zabit var, onlar da Qarabağ mövzusunun qarşdırılmasında maraqlıdırlar. Ermənistan hakimiyyətində çalışanlar ki, bütün hallarda Paşinyan hakimiyyətdən getsin, Rusiyanın istədiyi şəxs hakimiyyətə gəlsin".

Politoloq bu hadisələrdə əsas məqsədin Azərbaycanın Ermənistan sərhədini keçməsi olduğunu vurğulayıb:

"Bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) döndürücü maddəsinin qüvvəyə minməsinə istəyirlər. Amma bu halda heç kəsə ehtiyac olmayacaq, çünki ne Qazaxistan, ne də digərləri istəyir ki, Azərbaycana qarşı mübarizədə iştirak etsin. Rusiya birtərəfli qaydada həmin mədəniyyətə uyğun olaraq Azərbaycan ərazisini işğal etmək, Dağlıq Qarabağın keçmiş ərazisini yenidən işğal edib Ermənistanə vermək istəyir. İşin arxasında bu səbəb dayanır. Ona görə də biz bu məsələlərdə bir qədər ehtiyatlı davranmalıyıq. Hələlik Azərbaycan Ordusu bütün bunların öhdəsindən peşəkar şəkildə gəlir. Azərbaycan prezidenti də Türkiyə ilə birlikdə bu məsələləri yüksək peşəkariyyətlə həll edir. Mənə elə gəlir ki, hələlik ciddi narahatlıq üçün heç bir əsas yoxdur. Bizim əsas məqsədimiz əldə olunan nailiyyətlərimizi qoruyub saxlamaq və müəyyən zaman kəsiyində vaxt udmaqdır".

Günəş Mərd

QHT-lər pulsuz qalıb

"Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb"

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən dövr ərzində QHT-lərin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməməsi vətəndaş cəmiyyətində müəyyən narazılığa səbəb olmuşdu. Bir sıra qeyri-hökumət təşkilatları probleme görə Agentliyi, yeni yaradılmış təşkilat isə digər müvafiq qurumları suçlamışdılar.

Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov bu məsələyə də münasibət bildirib. Nazir qeyd edib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması bərədə deyilənlər əsassızdır: "Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatana kimi bu işlər də görülməyəcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şüranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərdən istifadə etsinlər".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri maliyyə nazirinin açıqlamasına münasibət bildiriblər. Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib ki, nizamnaməyə görə, Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir. Onun sözlərinə görə, bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkil, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant

ni keçirə bilər. Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır. Agentlik bir çox halda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təm-

Cəsərət Hüseynzadə: "Yaxın vaxtlarda müsabiqənin elan olunmasına inanım azdır"

kinlə yanaşmağa çalışır. Lakin bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyətini izah edək".

Problemlə bağlı "Şərq"ə danışan "İnformasiya Təşəbbüsərinə Dəstək" İctimai Birliyinin sədri, "QHT.az" saytının rəhbəri Cəsərət Hüseynzadə deyib ki, 2021-ci dövlət büdcəsində QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan vəsaitin taleyi, başqa sözlə desək, Agentliyin qrant müsabiqəsi elan etməsi qeyri-müəyyən olacaq qalır. Qurum rəhbəri qeyd edib ki, Prezidentin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən, 6 milyon 316 min 97 manat vəsait Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılıb. Şura Katibliyinin "2021-ci il üçün Xərclər Smetasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 27 fevral 2021-ci il Sərəncamı ilə həmin vəsaitin 4 milyon 395 min 97 manatı layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrant verilməsi üçün nəzərdə tutulub: "Hər il təqribən 500 təşkilat QHT Şurası vəsaiti ilə qrant alır. QHT Şurasının ləğv olunması və onun bazasında Agentliyin yaranması müəyyən hüquqi prosedurların yaradılmasını zəruri etdi. Sözsüz, bu da müəyyən vaxt alan prosesdir. Lakin bu səbəb heç də öten 7 ay ərzində dövlət büdcəsinin

İsmayıl Qocayev

Əvvəlki illərin statistikasına nəzər yetirmək lazımdır



Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 82 928 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,5 faiz, qızların xüsusi çəkisi isə 46,5 faiz olub. Körpələrdən 2104-ü əkiz, 60-ı üçəm, 4-ü isə dördəm doğulanlardır.

Yenə də oğlan uşaqlarının sayı qızlara nisbətən çoxdur. Kiçik - 7 faiz olsa da. Diqqət çəkən digər məqam isə əkizlər, üçəm və dördəmlərin də dünyaya getdikcə daha çox gəlməsidir. Əkizlər, üçəm və dördəmlərin doğulması süni mayalanmanın yaygınlaşmasından və deməli, sonsuzluq probleminin artmasından, oğlan uşaqlarının az faizlə öndə getməsi isə gələcək illərdə demografik problemlə üzləşə biləcəyimizin xəbərcisi hesab ediləlməlidir?

"Şərq"ə danışan həkim-ginekoloq Fəxrəne Hüseynzadə əsaslı açıqlama üçün əvvəlki illərin statistik göstəricilərinə nəzər yetirilməsini vacib saydı: - Əvvəlki illərin statistikasına isə son 1-2 ilin sta-

Qızlara nisbətən oğlan uşaqlarının dünyaya gəlməsində elə də böyük artım yoxdur

tistikası tutuşdurulmalıdır. 2021-ci ilin 9 ayı üçün göstəricilərdə yeni doğulmuş oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz qeyd edilib, qızlarınki isə 46,5 faiz. Hesab edirəm ki, bu, təhlükəli göstərici deyil. Əvvəlki illərə nisbətən oğlan uşaqlarının dünyaya gəlməsində elə də böyük artım yoxdur. Bu, yaxşı haldır. Bu halın formalaşmasında həkimlərin dövlət cinsiyyəti barədə valideynə məlumat verməməsi də dayanır. Mən də daxil, tanıdığım həkim kolleqaların valideynlərə uşağın cinsiyyəti barədə məlumat vermir. Hesab edirəm ki, məhz belə yanaşma sayəsində selektiv abort-

ların qarşısı alınır. Məlumdur ki, valideynlər uşağın cinsiyyətini öyrəndikdə, bəzən seçim edirlər. Ailədə ilk övlad qızdırsa, ikincinin oğlan olmasını arzulayırlar, yaxud müxtəlif hallar olur. Ailədə 2 qız övladı var və valideynlər növbəti uşağın oğlan olmasını arzulayırlar. Bəzən ümumiyyətlə, qız övladı istəməyən ailələrə də rast gəlinir. Ailələrdə müxtəlifdir, düşüncələr də. Hər bir övlad Allahın nemətidir. Və nə yaxşı ki, Azərbaycanda qız, ya oğlan, fərq etmir, övladın dünyaya gəlməsini lütf hesab edən ailələr çoxluq təşkil edir. İstənilən halda cinsiyyətə görə selektiv abortlara gedilməsi doğru deyil. Selektiv abortlara yalnız ananın həyatına, sağlamlığına və ya dövlət sağlamlığına real təhlükə olduqda gedilməlidir. Məsələn, qardaş Türkiyədə dövlət cinsiyyətinə görə abortlar qanunla qadağandır. Bu da demografik problemlərin yaranmasının qarşısını almağa kömək edir.

Əkizlər, üçəm və dördəmlərin artması isə F.Hüseynzadə sonsuzluq problemi ilə əlaqələndirdi: "Son illərdə sonsuzluq problemləri artıb. Həm qadın, həm də kişilər arasında. Ona görə də süni mayalanma yoluyla dünyaya gələn körpələrin sayı da artır. Süni ma-

yalanma üzrə əvvəllər ölkədə mütəxəssislər az sayda idisə, indi artıb. Çünki problem var və həkimlər də problemi həll etməyə çalışır. Süni mayalanma belədir ki, bir deyil, bir neçə yumurta mayalandırılır. Hər ehtimalla qarşı. Hansısa yumurta mayalanmasa, biri, ya da ikisi mayalansın, deyə. Nəticədə bəzən əkiz, bəzən üçəm, bəzənsə hətta dördəmlər dünyaya gəlir. Əlbəttə, təbii dövlət mayalanması baş verən hallar da çoxdur".

Qeyd edək ki, selektiv abort məsələsinin də daxil olduğu "Reproduktiv sağlamlıq haqqında" qanun 10 ildən artıqdır müzakirə edilərsə də, hələ də qəbul olunmayıb. Qanunun qəbulu ildən-ilə təxirə salınır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə bu qanunun qəbulunun tezləşdirilməsini istəyir. Bu, komitə tərəfindən ötən ilin dekabrında Milli Məclisə təqdim edilmiş "Gəndər bərabərliyinin təmin edilməsinə nəzarətli həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"nda əksini tapıb. Məlumatda Azərbaycanda selektiv abortların qarşısının alınması üzrə görülən tədbirlərin səmərəliliyini artırmaq üçün görüləsi zəruri olan işlər açıqlanır. Sənəddə qeyd edilir ki, bu istiqamətdə aşağıdakı işlərin görülməsi zəruridir:

- "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" qanunun qəbul edilməsi; Doğulan uşaqlar arasında cinsi balansın pozulması hallarının qarşısının alınması ilə bağlı məarifləndirmə tədbirlərinin gücləndirilməsi; Selektiv abortların fəsadları haqqında qabaqalıcı tədbirlərin gücləndirilməsi, xüsusi ilə də maarifləndirmək və məlumatlandırma işlərinin rayon, kənd yerlərində daha geniş şəkildə aparılması. Qeyd edək ki, sənəddə ölkəmizdə ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından birinin də selektiv abortlar olduğu qeyd edilir.

Mələhət Rzayeva


Əməkdar artist 86 yaşında koronavirusdan vəfat edib

Azərbaycanın əməkdar artisti, aktyor Məcnun Hacıbəyov vəfat edib.

Aktyor dünən səhər saatlarında 86 yaşında dünyasını dəyişib. Onun koronavirus səbəbindən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İnkinci Nügədi kəndində doğulub. Orta təhsilini bu kəndin məktəbində alıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macarəsi", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qezəlxan", "Yarımqışat" kimi film və televiziya tamaşalarına çəkilib.



Elan

Qərb Kaspi Universiteti, Turizm və onun təşkil ixtisası, 531 Ting ingilis sektoru qrupu, 1-ci kurs tələbəsi Fidan İlahəm qızı Əliyevaya 2003-cü il, 28 iyun tarixində verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Rzayev Tahir Vəli oğlunun adına verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Müharibə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Cəlilov Cəlil Qafar oğlunun adına verilmiş Qarabağ veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu

KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların

təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ

(3 AY)

-KİŞİ və QADIN BƏRBƏRİ

(1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12

ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com

Təsisçi və baş redaktor: Akif Aşırı
Baş redaktorun i müavini: Yusif Nəzərli
Redaktor: Ayyət Əhməd

Reportyorlar qrupu:

Mələhət Rzayeva, Şəymən Bayramova, İsmayıl Qocayev, Yeganə Bayramova, Kənan Eynuroğlu, Aynurə Pənahqızı, Günəş Mərd, Aygün Tahir

Texniki heyət:

Rüfət Dadaşov, İmamcan Əliyev, Nailə Cabarova, İlahə İbrahimova, Fazilə Məmmədova

Qəzet "Şərq" in kompyuter mərkəzində yığılır, səhifələrin və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb.
Lisensiyası: 535
www.sherq.az
e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, "Azərbaycan" nəşriyyatı.
Telefon: 447-32-41
538-44-50, internet 538-44-15,
İndeks: AZ1073

Hesab nömrəsi: "Kapitalbank" in ASC
1 saylı Nəsimi filialı 9900003611
SWIFT BIK AII-BAZ2X h/h
AZ17AIB38070019441100466111
Kod 200112 M/H
AZ37NABZ01350100000000001944
VÖEN 1300414651 İndeks: 0330 Tirajı:
2550 Sifariş: 2332

Ölkəmizə valyuta axını artacaq

Dünya bazarında qazın qiymətinin bahalaşması gələn ildən Azərbaycana qazanc gətirəcək

Avropa birjalarında təbii qazın qiymətləri yenidən min kubmetr üçün 1000 avro haddini keçib. Noyabrın 16-da Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 036 avro olub. Ötən sutka ilə yanaşı qiymətlər 5,7 faiz artıb.

Xatırladaq ki, Avropa birjalarında təbii qazın qiymətləri oktyabr ayında 1 950 dollaradək bahalaşmışdı.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfəri "Şərq"ə açıqlamasında bildirib ki, Avropanın qaz bazarında spot qiymətləri, yəni birja qiymətlərində tez-tez dəyişikliklər olur. Ekspert qeyd edib ki, bunun orta və uzun müddətdə təbii ki, boru vasitəsilə nəql olunan qazın qiymətlərinə də təsiri olur: "Bir müddətdən sonra Azərbaycan qazının qiymətlərinə də təsirləri qaçılmaz olacaq. Amma qazın qiyməti Avropa birjalarında dəyişən kimi Azərbaycan qazının da qiymətinin dəyişməsinə söyləmək mümkün deyil. Çünki biz uzunmüddətli müqavilələrlə qazı satırıq. Əsas alıcımız da Gürcüstan, Türkiyə və Avropa Birliyi ölkələridir".

Ekspert vurğulayıb ki, qazın qiymətinin yüksəlməsinin gələn ildən Azərbaycana müsbət təsiri olacaq:



"Çünki müqavilələr ildən-ilə bağlanılır. İndi yanvardan yeni qiymətlərlə yeni müqavilələr bağlanılmalıdır. Qazın qiymətinin yüksəlməsi birjalarda boru ilə satılan Azərbaycan qazının da qiymətinin yüksəlməsinə səbəb olacaq. Təbii ki, neftin, qazın qiymətinin yüksək olması Azərbaycana daha çox valyuta gəlməsi deməkdir. Bu, ölkəmiz üçün çox müsbət məsələdir".

Aynurə Pənahqızı

Azərbaycanlı rəssam koronavirusdan vəfat edib

Tanınmış sənətkar bir müddətdir ki, Türkiyənin Alaniya şəhərində müalicə alırdı

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov ömrünün 59-cu ilində koronavirusdan dünyasını dəyişib.

Diasporla iş üzrə Dövlət Komitəsindən "Şərq"ə verilən məlumata görə, tanınmış sənətkar bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı:

"1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqüt kəndində anadan olan soydaşımızın taleyində Ukraynanın Xarkov şəhəri xüsusi yer tutub. Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirən S.Qurbanov sonradan Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosenti və Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü olub. Ukraynanın Kiyyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərif Əliyeva" və digər abidələrin müəllifidir. 2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Diasporla iş üzrə Dövlət Komitəsi dərin hüznə məhrumun ailəsinə və Ukraynadakı diaspor üzvlərinə başsağlığı verir, onların kədərinə şərik olur.

Allah rəhmət eləsin!" - məlumatda qeyd edilir.

Aygün

İşçi heyətini təhqir edib

Burak Özçivit 4 il müddətinə həbs oluna bilər



"Kurulmuş Osman" serialının çəkilişi ərəfsində aktyor Burak Özçivit işçi heyətini təhqir etdiyinə görə bərsində cinayət işi açılıb.

Türkiyə mediası xəbər verir ki, Beykoz Rivada 2020-ci il 8 dekabr tarixində çəkiliş sırasında aktyorun işlətdiyi ifadələrlə bağlı müraciət araşdırılıb və proses başa çatıb.

İddianamaya əsasən Burak 3 ay 15 gündən 4 il 1 aya qədər həbs oluna bilər. Məhkəmənin yaxın günlərdə başlayacağı bildirilib.

Ana fil kəndi ağılatdı

11 saat torpağı qazıb balasını çıxardı

Hindistanın şimal-şərqində baş verən hadisə hər kəsi heyəcanlandırmağa yanaşı, şoka salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 60 ildən ibarət nəhəng fil sürüsü boş ərazilərdən keçərək, bir fil Çatna kəndində dayanıb və yer qazmağa başlayıb. Düz 11 saat heç bir kənd sakinini yaxın buraxmayan filin qazdığı çuxurdan çıxardığı bala fil kənd sakinlərini ağılatdı.



Külək "Jurnalistlər binası"nın damını uçurdu

Ərazidə yaşayan sakinlər bildiriblər ki, hələ ki, külək binada başqa fəsadlar yaratmayıb

Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan Yolu 22 ünvanında jurnalistlər üçün inşa olunan 3-cü binanın damını külək atıb.

Əlverişsiz hava binanın bir hissəsinin dam örtüyünü uçurub.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, hələ ki, külək binada başqa fəsadlar yaratmayıb.

Məlumat üçün qeyd edək ki, 3-cü binada hazırda yaşayış yoxdur.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.

Güclü külək Salyanda da fəsad törədib. Şəhərin Əli bəy Hüseynzadə küçəsində 5 mərtəbəli binanın dam örtüyünü külək uçurub. Trend xəbər xəbər verir ki, dam örtüyünün bir hissəsi qoparaq binanın həyətinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Pomidor turşusundan

zəhərlənən qızın vəziyyəti ağırlaşdı

Aytac Mirzəyeva süni nəfəs aparatına qoşulub



Noyabrın 14-də pomidor turşusundan zəhərlənənə ilə "Klinik Tibbi Mərkəz"ə (KTM) gətirilən 2011-ci il təvəllüdü Aytaç Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 sayılı Klinik Uşaq Xəstəxanasına köçürüldü.

Bu barədə Oxu.Az-a KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabilidir.

Xatırladaq ki, pomidor turşusundan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev (ata) və Aytaç Mirzəyeva (qız) noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilib. "Klinik Tibbi Mərkəz"ə yerləşdirilən xəstələrdən biri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmayıb. O, ötən gün xəstəxanada ölüb.



Ərdoğan dərddə ailəni unutmadı

Prezident və xanımı samuray qılıncı ilə qətlə yetirilən Başak Cengizin ailəsini ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 10-da İstanbulun Ataşəhər məhəlləsində küçədə getdiyi yerdə hücumu məruz qalararaq samuray qılıncı ilə qətlə yetirilmiş 28 yaşlı memar xanım Başak Cengizin ailəsini ziyarət edib.

Başak Cengiz nişanlı idi və toya hazırlaşdı. Onu qətlə yetirən 27 yaşlı Can Göktuğ Boz isə istintaqa ifadəsində kim olursa olsun, bir nəfəri qətlə yetirmək məqsədilə küçəyə çıxdığını və irəlindən gələn bir xanımı təqib edərək qətlə yetirdiyini deyib. Bu qətlə Başak Cengizin ailəsi darıxdığı oldu. "CNN Türk"ün xəbərinə görə, dünən Türkiyə Prezidenti və xanımı Başak Cengizin ailəsini ziyarət edib, onlara Allahdan səbr diləyiblər. Ziyarət bir saat davam edib. Başakın atası Avni Cengiz və anası Beyhan Cengizlə söhbət edib, başsağlığı veriblər. Ziyarət zamanı prezident və xanımı mərhum Başakın nişan mərasimində çəkilmiş fotolara da baxıblar. Ötən günlərdə Türkiyənin Ədalət naziri Abdulhamid Gül, Ankara millət vəkili Ömrullah İşler, Ankara valisi Vasip Şahin və ədalət nazirinin köməkçisi Zəkəriyyə Birkan Cengiz ailəsini ziyarət etmişdi. Həmin ağır günlərdə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Cengiz ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb başsağlığı vermişdi.

Mələhat

Afrikalının ilanla döyüşü

Nəheng pitonun yuvasına girdi



Afrikada yerli əhali qazanc əldə etmək üçün hətta ən dəhşətli ölümlə də gözdərdir.

Ahaber.com-un məlumatına görə, bir afrikalının nəheng pitonun yuvasına necə daxil olduğunu əks etdirən video yayılıb. Görüntülər ən sakit insani belə sarsıtmaq gücündədir. Belə bir hal daha öncə heç yaşanmadı. Afrikalının nəheng ilanları tutmaq, zərərsizləşdirmək üsulları müxtəlifdir. Onlar ilanları gah düzənlikdə, səhrada, gah da qayalıqlarda, oyuqların arasında axtarıb və əllərindəki çubuqla ilanları vuraraq gücsüzləşdirir, sonra da yaxalayır. Bu afrikalı isə sənədli film çəkiliş qrupunun gözü qarşısında nəheng piton ilanının yuvasına daxil olub. Filmin çəkiliş qrupu heyvətə afrikalını izləyib. Afrikalı qorxmadan ilan yuvasına daxil olub, ilanla üz-üzə gəlib, ilan ona



tərəf atılmaq istəyəndə isə qolunu ilanın ağzına tərəf tutub.

Mələhat



Yatarkən musiqi dinləmək çox ziyanlıdır

Belə olan halda beyin çox yorulur, yuxunun keyfiyyəti azalır

Günəş Mərd

Musiqi dinləməklə daha rahat yata biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. "Şərq" "m.sabah.com.tr" -yə istinadən xəbər verir ki, "Psychological Science" jurnalında dərc olunan yeni araşdırma görə, yatarkən dinlədiyiniz mahnılar beyninizi "vızıldadır" və yuxunun keyfiyyətini ciddi şəkildə aşağı salır.

İnsan beyninin dincəldiyi bir an olmur. Yatarkən "Mən yuxu görmürəm, yuxu görürəm, xəyal edim" düşüncəsində olanlar da var. Müasir həyatın streslərinə sinə gərmək, yorğun zehnimizi və bədənimizi dincəltmək üçün yatmalıyıq. Bəlkə də bunun üçün musiqi dinləyirik. Yatmaq üçün hazırlanmış mahnı siyahısını açıb telefonu yatağımıza qoymaq əslində yalnız stresli düşüncələrdən uzaqlaşmağa, qaçmağa imkan verir.

Digər tərəfdən, beyniniz dinlədiyiniz musiqini emal etməyə və onu beyninizə həkk etməyə başlayır. Bir sözlə, rahatladığınızı düşündüyünüz bu davranış zamanı beyniniz daha çox yorulur və yuxu keyfiyyətiniz azalır. Yatarkən dinlədiyiniz mahnılar sanki beyninizə neyisə "danışır".

Necə? İlk olaraq ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan bu araşdırmada orta yaş həddi 35,9 olan, yeni Y nəslindən olan 199 subyekti iştirak edir. Təcrübə nəticəsində

onlar anket doldururlar. Populyar mahnıları yatarkən dinləyən bu subyektlərin 33 faizi gecə və ya səhər oyananda dinlədikləri mahnıların dillərində dolaşdığı olduğunu bildırırlər. Bu hala xalq arasında "qulaq qurdu" deyirlər.

Gündəlik həyatda digərlərinə nisbətən musiqi dinləyən iştirakçıların daha çox "qulaq qurdu" yaşadığını və yuxu keyfiyyətinin aşağı olduğu da bildirilir. İkinci mərhələdə bu dəfə orta yaş həddi 21,2 olan, yeni Z nəslinin üzvü olan 50 subyekti laboratoriyaya şəraitində müşahidə edilir; 3 məşhur mahnının qeyri-verbal, yeni instrumental variantı səsləndirilir. Bu arada, bütün subyektlərin qan oksigen səviyyələri, beyin dalğaları, tənəffüs üsulları, ürək döyüntüləri, gecə boyu göz və bədən hərəkətləri izlənir.

Lakin nəticə daha da pisdır: onların daha gec yuxuya getdiyi və yuxunun səmərəliliyi və keyfiyyətinin aşağı düşdüyü aşkar edildi.

Tədqiqatın aparıcı müəllifi, psixoloq Maykl K. Skullin bildirir ki, vızıltı populyar musiqi sənayesində "təkrarlanan melodiyalar və cazibədar mahnılar" istehsal etmək meylli ilə bağlıdır. Bu tip melodiyalar zehində asanlıqla və tez tapılır. Dile çevrilir və belə mahnıları dinləyən insanların yuxu keyfiyyəti daha çox düşə bilər. Xülasə, yatmadan əvvəl hər yerdə eşidilən məşhur və tanış mahnıları dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətinin azalmasına səbəb olur.



İki saatlıq müsahibəyə görə 100 milyon dollar qonorar aldı



Britaniyalı müğənni Adel Amerikanın CBS telekanalının aparıcısı Opra Uinfriyə verdiyi iki saatlıq müsahibə üçün 100 milyon dollar qonorar alacaq.

Milli.Az Daily Mail-ə istinadən xəbər verir ki, CBS prodüserlərinin xüsusi buraxılış üçün ödəməyə razılaşdıqları məbləğ maksimum 7 milyon dollardır. Veriliş zamanı müğənninin yeni hitləri nümayiş olunub. Adel şəxsi təcrübələrindən, artıq çəki ilə mübarizəsindən danışdı və şounun əsas bəzəyi yeni mahnılar olub. Müsahibə artıq yayımlanıb.

Dördqulaqlı pişik sosial media fenomenini oldu



Türkiyədə Midas adlı dördqulaqlı pişik sosial media fenomeninə çevrilib. oxu.az xəbər verir ki, rus göyü cinsinə aid ev heyvanı hələ ki, dördqulaqlıdır. Lakin onun pərəstişkarlarının sayı artıq onminlərlə ölmüşdür.

Midasın sahibi evdə pişiklə yanaşı Syüzi və Zeyno adlı iki it də saxlayır. Pişiyin Labradorlarla yaxşı yola getdiyini bildirir.

Belə toy hələ olmayıb

130 baş qoyun, 2 ton düyü istifadə edilib

Şırnakda Ertoşi Gevdan qəbiləsinin toy mərasimində bəylə gəlinə 1 milyon 258 min lirə (225 min) qızıl və pul bağışlanıb. Toy mərasimi qəbilə başçısı Mehmet Aslanın evində olub. Toya Van, Hakkari, Qaziantep, Adana, Mersin, İstanbul, İraq və İrandan olan tayfa üzvləri qatılıb. (milli.az)

Təxminən 3 min adamın qatıldığı mərasimdə 130 baş qoyun, 2 ton düyü istifadə edilib. Qəbilə başçısı Mehmet Aslanın və tayfanın öndə gedən şəxslərinin 288 min TL-lik bəxşiş verdiyi toyda gəlin 1 kiloqramlıq qızıl zinet əşyaları taxıb. Qəbul edilən qızıl və sikkələrin cəmi 1 milyon 258 min TL olduğu deyilib.



Çənəsinə düşən hər şeyi yox edir

500 dişi var, gündə iyirmisini dəyişir

Elm adamları Şimali Amerikanın qərb sahillərində yaşayan "hannibal" balığı ilə bağlı yeni təfərrüatları açıqlayıblar. 500 dişi olan camış balığının gündə 20 diş dəyişdirdiyi ortaya çıxdı.

Teleqraf.com bildirir ki, uzunluğu bir metrə, çəkisi 80 kiloqrama çatan balığın qorxunc görünüşü və sərt qabıqları olan canlıları ezəcək qədər güclü çənəsi var.

Bu çənələrdə iynəyə bənzər 500 diş var. Kəskin dişləri sayəsində kalamardan xərçəngə qədər bir çox ovunu asanlıqla tuta bilən balıqların dişlərinin itilini necə qoruduğu məlum deyildi. Yeni araşdırma sözügedən canlıların dişlərinin üç faizini hər gün yenilədiyini üzə çıxarıb. Bu, hər gün bu dişlərin tökülməsi və yerində yenilərinin çıxması deməkdir.

Vaşinqton Universitetinin elm adamı və müəlliflərindən biri Karli Koen bu heyvanların dişlərinin bir çox digər balıqların dişlərinə bənzədiyini bildirib. Əldə edilən yeni faktlar camış balığının diş quruluşunu anlamaq Sakit okeanın digər sakinləri haqda da mühüm məlumatların əldə olunmasına imkan yaradacaq.

Koen və həmkarları 20 canlı camış balığı tutublar və onların dişlərini hansı müddətdə dəyişdirəcəyini müəyyən etmək üçün onları 10 gün izləyiblər.



"Heç sevgi görməmişdim..."

Atasını qətlə yetirən qız hadisəni təsvir edib

15 yaşlı qız atasını yatdığı yerdə bıçaq zərbələri ilə qətlə yetirib. "Şərq" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Öldürülən 42 yaşlı Cuma Ali Ceylan tibb işçisi olub. Ailə Kayserinin Məlikqazi bölgəsi Cümhuriyyət Məhəlləsində yaşayır. Qızın anası, Cuma Ali Ceylanın həyat yoldaşı Emel Ceylan da tibb bacısı işləyir. Ata ilə ana arasında axşam saatlarında mübahisə düşüb. Bunu ardınca cütlük yatmaq üçün ayrı-ayrı otaqlara keçib. C.C. (şərti ad) gecə yarısı qalxıb, mətbəxdən götürdü-yü bıçaqla atasının yatdığı otağa daxil olub. C.C. istintaqa verdiyi ifadədə atasını qətlə yetirdiyini belə təsvir edib: "Mətbəxdən 2 bıçaq götürdüm və atamın yatdığı otağa keçdim. Ona bıçaqla zərbələr endirməyə başladım. Atam oyandı və yorğanla mane olmağa çalışdı. Atamdan heç sevgi görməmişdim. Atamla anamın münasibətləri yaxşı deyildi. Atam anamı həmişə aldadırdı. Boşanma mərhələsindəydilər. Sosial mediadakı bir paylaşım üstündə mənimlə mübahisə etmişdi. Bunun üstündən bir neçə ay keçmişdi. Onu öldürməyə qərar verdim."



Səse anam otağa gəldi. Məni kənara çək-məyə çalışdı. Atamın boğazından yapış-dım. Gözləri bərəlməmişdi. Sonra otağıma çəkildim və polisler gələndə gözəldim". Qız haqqında ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə cinayət işi açılıb. Ata Cuma Ali Ceylanın bədənində 9 bıçaq yarası olub. Və o, qan itkisindən dünyasını dəyişib.

Mələhat

"WhatsApp" da silinmiş ismarıcların bərpası üsulu tapılıb

"WhatsApp" da silinmiş ismarıcların telefonun ehtiyat kopyalama funksiyası sayəsində yaddaşda qalır. Sözügedən funksiya sayəsində hər gecə saat 2-də bütün ismarıcların ehtiyat nüsxəsi çıxarılır. Hərçənd bu, bir həftə, yaxud bir ay müddətində qalmaq üçün lazımdır.

Belə ki, silinmiş ismarıcı oxumaq üçün "WhatsApp" ı silib yenidən yükləmək lazımdır. Daha sonra istifadəçinin çatları bərpa etmək opsiyası çıxacaq. Beləliklə, müvafiq opsiyanı seçməklə silinmiş ismarıclar da daxil olmaqla çatları bərpa etmək olar.

Həmçinin silinmiş ismarıcları bildirişlərin tarixi və ya bildirişlərin registerləri vasitəsilə də oxumaq olar. Lakin ismarıcı silinməyə qədər bildirişin açılmaması, eləcə də telefonun restart edilməsi halında qeyd olunan üsul işləmir.

